

<b>Maliyyə vəziyyəti haqqında hesabat, 31 Dekabr 2021 tarixinə, min manatla</b>	
<b>Aktivlər:</b>	<b>394,807.32</b>
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən blokləşdirilmiş nağd vəsait	204,917.22
Ticarət və investisiya qiymətli kağızları	13,298.69
Banklar və digər maliyyə institutlarındakı depozitlər	20,740.00
Banklar və digər maliyyə institutlarına verilən kreditlər	0.00
Müştərilərə verilmiş kreditlər	174,913.78
a) istehlak kreditləri	40,151.11
b) biznes kreditləri	117,255.80
c) daşınmaz əmlak kreditləri	17,506.86
d) digər kreditlər	0.00
(Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat)	38,898.55
Müştərilərə verilmiş kreditlər (xalis)	136,015.23
Əmlak və avadanlıqlar	3,611.86
Qeyri-maddi aktivlər	7,325.57
Taxirə salınmış vergi aktivləri	180.71
Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	0.00
Digər aktivlər	8,718.04
<b>Öhdəliklər:</b>	<b>312,745.41</b>
Depozitlər	285,148.32
a) fiziki şəxslərin depozitləri	68,497.85
b) hüquqi şəxslərin depozitləri	216,650.48
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər	0.00
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər	20,806.59
Borç qiymətli kağızları	0.00
Cari vergi öhdəlikləri	0.00
Taxirə salınmış vergi öhdəliyi	0.00
Subordinasiya borç öhdəlikləri	0.00
Digər öhdəliklər	6,790.50
<b>Kapital:</b>	<b>82,061.90</b>
Səhmdar kapitalı	55,380.70
Səhmin qiymətinin dəyişməsinə gəlir (zərər)	0.00
Bölgüşdürülməmiş mənfəət	24,211.20
Ümumi ehtiyatlar:	2,470.00
a) kreditlər, lizinlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	2,470.00
b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar	0.00
c) digər ümumi ehtiyatlar	0.00
<b>Cəmi öhdəliklər və kapital</b>	<b>394,807.32</b>

<b>Mənfəət və zərər haqqında hesabat, 31 Dekabr 2021 tarixinə, min manatla</b>	
<b>Faiz gəlirləri:</b>	<b>22,240.12</b>
Müştərilərə verilmiş kreditlər	20,650.84
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri	0.00
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri	459.84
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri	1,129.40
Digər faiz gəlirləri	0.03
<b>Faiz xərcələri:</b>	<b>1,382.76</b>
Depozitlər üzrə faizlər	1,002.59
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcələri	0.00
Çalınmış kreditlərə görə ödənilən faizlər	341.91
Pul bazarı alətlərinə ödənilən faizlər	0.00
Qiymətli kağızlar üzrə faizlər	0.00
Digər faiz xərcələri	38.25
<b>Xalis faiz gəliri(zərəri)</b>	<b>20,857.35</b>
<b>Qeyri-faiz gəlirləri:</b>	<b>14,384.81</b>
Alınan haqq və komissiya gəliri	9,921.62
Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla)	4,147.05
Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər	0.00
Digər gəlirlər	316.14
<b>Qeyri-faiz xərcələri:</b>	<b>29,293.50</b>
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərcələr	9,842.55
Ümumi və inzibati xərcələr	6,548.96
Amortizasiya xərcələri	4,005.54
Digər xərcələr	8,896.44
<b>(Mümkün zərərlər üçün yaradılan ehtiyatlar)</b>	<b>6,280.67</b>
<b>Mənfəət vergisindən əvvəlki mənfəət(zərər)</b>	<b>-332.01</b>
<b>Mənfəət vergisi</b>	<b>598.74</b>
<b>Dövr üzrə xalis mənfəət</b>	<b>-930.75</b>